

Könül Məmmədova  
ADU

## DEONİMİZASIYA LÜĞƏT TƏRKİBİNİN ZƏNGİNLƏŞMƏSİ YOLLARINDAN BİRİ KİMİ

**Açar sözlər:** *deonimizasiya, onomastika, onim, lügət tərkibinin zənginləşməsi, metafora, metonimiya.*

**Keywords:** *deonimization, onomastics, onym, vocabulary enrichment, metaphor, metonymy.*

**Ключевые слова:** *деонимизация, ономастика, оним, обогащение словарного состава, метафора, метонимиya.*

Cəmiyyətin inkişafı, ətrafda baş verən hadisələr dildə bir sıra dəyişikliklərin yaranmasına səbəb olur. Məlumdur ki, leksika dilçiliyin ən dinamik şöbəsidir. Dil sisteminin ayrılmaz hissəsi olan leksika bu sistemlə birlidə zənginləşir ve inkişaf edir. "Xalqların, millətlərin həyat və məişətində asılı olaraq onların dillərinin lügət tərkibi yaranmış və formalanmışdır" [4, 15]. Dilin lügət tərkibinin zənginləşdirilməsi heç də asan olmur və bir sıra problemlər qarşılaşırlar (fonetik, qrammatik, semantik və s.). Dilin zənginləşdirilməsi vasitəsi kimi xidmət edən nominasiya (adlandırma) prosesində semantik dəyişikliyin rolunu xüsusi qeyd etmək lazımdır. Hər bir dilin leksik sistemi iki alt sistemdən ibarətdir: apellyativ leksika və onomastik leksika.

"Apellyativ" termini ümumi söz, ümumi ad mənasında işlədirilir. Bu söz xüsusi adlarla qarşılaştırıllarkən istifadə olunur. Ona görə də apellyativ leksika ümumi sözlərin, ümumi adların məcmusu kimi başa düşülür. Apellyativ sözlər əşya, hadisə, predmet və s. haqqında anlayışları ümumi şəkildə ifadə edir. Bu leksikada sonsuz sayda sözlər vardır. Həmin sözlər xaotik şəkildə deyil, sistemli şəkildə mövcuddur [4, 22].

Deonimizasiya onomastik vahidlərin apellyativ leksikaya keçidi prosesidir [8]. Adların deonimizasiya prosesi bir çox dillərdə və mədəniyyətlərdə əks olunmuşdur. Deonimizasiya prosesi həm ekstralinquistik amillərdən (demoqrafik parametrlər, cəmiyyətin sosial strukturu və s.), həm də intralingvistik (dildaxili) amillərdən asılıdır. Bu hadisənin araşdırılması leksikologiya, onomastika, terminologiya və başqa sahələrdə həmin dillərin vahidlərinin öyrənilməsi üçün geniş imkanlar yaradır.

Bu məqalədə antropoym, toponym, mifonim və digər onomastik vahidlərden yaranan deonimlərin formallaşması, onun səbəbləri, deonimlərin inkişaf yolları, kecid istiqamətləri araşdırılır.

Onomastikanın problemləri həmişə dilçi alımların diqqət mərkəzində olmuşdur. Bu prosesin aktual məsələlərindən biri də onomastik vahidlərin (onim) deonimizasiya prosesində semantik transformasiyasıdır. Deonimizasiya prosesi dildə yeni deonim-leksemələrin yaranmasına səbəb olur. Lakin ortaya deonimlərin neologizm, yoxsa əsas onomastik vahidin leksik-semantik variantı olması suali çıxır.

Könül Məmmədova, DEONİMİZASIYA LÜĞƏT TƏRKİBİNİN ZƏNGİNLƏŞMƏSİ ...

Onomastik vahidlərdən formallaşmış deonimlər bəzən öz ilkin variantlarının omonimi hesab edilir və həmçinin bəzən çoxmənalığın yaranması üçün də baza rolunu oynayır. Leksik-semantik dəyişmə nəzəriyyəsinə görə, dil sisteminde bir dil vahidinin bir neçə mənasının olması mümkündür. Deonimlərin ifadə etdiyi məna formalasdığı onimin ilkin mənəsi ilə çox və ya qismən elaqəli olur. A.İ.Smirnitskiyə görə, sözün leksik-semantik variantının olması üçün onun əsas sözə müəyyən semantik oxşarlığı olmalıdır.

Deonimlərin yaranmasının birinci səbəbi dildə qənaət və dil resurslarının azlığı ilə əlaqəlidir. Digər bir səbəb həmin dilin daşıyıcısı olan xalqın təfakkürü ilə izah olunur. Bu səbəblər dildə çoxmənalılığa təsir edir. Xalqlararası əlaqələrin inkişafı, mədəniyyətlərin bir-birinə integrasiyası leksik fonda da təsislər oturmuşdur.

Deonimlər dili təbii və sünü yolla daxil olur. Təbii yolla daxil olan deonimlər tədricən formallaşır. Məsələn, dini mənbələrə görə, *Adəm* ilk insanın adıdır. Bu söz həmçinin *insan* sözünün sinonimi kimi apellyativ leksikada istifadə olunur. *Solomon* (Süleyman) müdrikliyinə görə seçilmiş peygəmbərin adıdır, həmçinin "müdrik insan" mənasında işlənir.

Dilə sünü yolla daxil olan deonimlər çox zaman əsas onimlə eyni şəkildə addalandırılır. Onların əksəriyyəti terminlər və nomenklaturlar sırasına daxil edilir. Ölüçü vahidlərinin adları buna nümunə ola bilər. Məsələn: *nyuton* (Isaak Nyuton – ingilis fiziki, riyaziyyatçısı, astronomu, filosof və kimyaçı alimi), *küri* (Pyer Küri – radioaktivlik təliminin banilərindən biri).

Deonimizasiya prosesi iki yol ilə – metafora və metonimiya vasitəsilə reallaşır. Metafora və metonimiya deonimlərin yaranması üçün əsas vasitələrdir. Metaforik yolla addəyişmədə predikativlik xüsusiyyəti obyekti, hadisəni qiymətləndirir və addəyişmə prosesində iştirak edən sözlər arasında kommunikativ funksiya yaradır. "Müasir Azərbaycan dili" kitabında metafora belə izah edilir: "Tanınmış şəxs adlarına məxsus səciyyəvi xüsusiyyətlər başqa bir şəxsədə varsa, onda həmin şəksi xarakterizə etmək üçün tanınmış şəssin adını işlətmək yolu ilə metafora əmələ gətirilir. ... Dünya ədəbiyyatında tanınmış bir sıra qəhrəmanların adları – *Don Kixot*, *Don Juan*, *Lavelas*, *Alfons*, Azərbaycan ədəbiyyatında məhəbbətin rəmzi *Əslı və Kərəm*, *Leyli və Məcnun*, xəsisliyin və avamlığın təcəssümü *Hacı Qara*, *Məşədi İbad*, qəhrəmanlığın, cəsarətin timsali *Koroğlu*, *Qaçaq Nəbi* buna misal ola bilər" [3, 172].

*Nostradamus* (məşhur fransız təbib, astroloq, kahin) "münəccim", *quilliver* "hündür insan", *mezofanti* (Cüzeppé Mezofanti 38 dil və 50-ə yaxın dialektdə danışa bilən italyan kardinal) linqvistik bilikləri çox olan adam mənasında işlənir. "Pavlova" şirniyyat növü məşhur balerina Anna Pavlovanın şərəfinə belə adlandırılmışdır, *Əli-baba zənbili* (*Ali-baba basket*) onun forması "Əli baba və qırq quldur" nağılındakı yaş kuzələrinə benzədiyi üçün belə adlandırılmışdır.

Deonimizasiya prosesində mənfi xüsusiyyətlər köçürürlər. *Brut* sözü "sat-qın" mənasında işlənir. Bir şeyi bilmədiyi halda özünü mütəxəssis kimi göstərən adamlara, firldaqçıllara ünvanalan *şarlatañ* ifadəsi də mənfi anlamda işlədir. Amerika siyasi jarqonizmində dar düşüncəli demokratlar *burbonlar* adlandırılır.

Metonimiya yolu ilə düzələn deonimlərdə məntiqi cəhətdən müəyyən xüsusiyyətlər əlaqələndirilir. Məsələn, *Üzeyir Hacıbəyovu dinləyirəm* (yəni onun bəstələrini), *Füzulini döñə-döñə oxumuşam* (onun əsərlərini).

Metonimiya yolu ilə deonimizasiya prosesində maddi məfhum bildirən sözlər də yaranır. Məsələn: *dizel, qalife, səndviç, makintosh*.

Bu adların bir dildən başqa dilə keçmə dinamikliyi dillərin coğrafiyası və mədəni-linqvistik əlaqələri ilə sıx bağlıdır. Onimlərin apellyativlər keçməsinin möhsuldarlığı həmin leksikanın aid olduğu xalqın təfəkkürü, dil ehtiyatlarından asılıdır. Bu prosesin əsas amilləri kimi aşağıdakılardır:

1. Dildə şəxs adlarının istifadə edilmə aktivliyinə əsaslanan amil. Məsələn, bəzi xalqlar onlarda en çok yayılmış və tannan antroponimlərə adlandırılır: *ivanlar* (ruslar), *hanslar* (almanlar), *ceklər* (ingilislər).

Mirzə Ələkbər Sabir “Ürəfa marşı” şeirində Azərbaycan və rus qadınlarını ümumi şəkildə adlandırmaq üçün *annalar*, *tükəzbanlar* ifadələrindən istifadə etmişdir:

*Xoşlamırıq bir para nadanları,  
Şiveyi-nisvani müsləmanları,  
Neyləyirik Fatma, Tükəzbanları?  
Annaları, Sonyaları yanlarıq  
Ay bərəkallah, nə gözəl canlarıq!* [Sabir, 271-272].

2. Özünəməxsus xarakterik xüsusiyyətlərinə görə seçilən tarixi şəxsiyyətlərin, incəsənət xadimlərinin, mifik qəhrəmanların, bədii obrazların adları eyni və ya oxşar xarakteri olan insanlar üzərinə köçürürlər. Məsələn: *napoleonlar, donkixotlar, leytilər, məcnunlar, burbonlar*.

Deonimləri də bəzi söz qrupları (ekzotizmlər, beynəlmiləl sözlər və s.) kimi tərcümə etməyə gərək yoxdur. N.Nərimanov bəzi sözlərin dilimizdə qarşılığının tapılmasına cəhd göstərən tərcüməçiləri ona görə təqsirləndirirdi ki, onlar sözün mənasını, ilkin mənşeyini bilmir, bu səbəbdən xüsusi isimləri də tərcümə etməyə cəhd edirdilər. Məsələn, *boykot* sözünün mənşəcə xüsusi isim olduğunu bilməyib onu tərcümə etmək istəyənlər deyirdi:

“ – *Boykot* sözünü tərcümə etmək istəyirsinizsə, ibtidə, Tiflis, Moskva, Məriya... sözlərini tərcümə ediniz. Bu sözlər ismi-hasdır (xüsusi ad), əfəndim! Anladınız?! ... ” [1, 275].

Deonimizasiya prosesi terminlərin yaranması üçün də şərait yaradır. Deonimizasiya yolu ilə yaranan terminlər *eponimlər* adlanır. Məsələn: *Nərgiz sindromu, Daun sindromu, Nyuton qanunu*.

Onomastik vahidlər ümumiləşdikdə morfoloji əlamətə malik olur və söz yaradılığında iştirak edə bilir. Məsələn: *bayronizm, mentorluq, şampan, parkinson, alpinizm*.

Filosof Platonun adı ilə əlaqədar *platonik sevgi* anlayışı yaranmışdır və mənası “ruhən sevmək” deməkdir. *Boloniya sistemi* ifadəsi İtaliyanın Boloniya şəhərində yerləşən universitetin adı ilə əlaqəlidir. Çexiyanın Bohem əyalətində yaşayışlı roman xalqlarının sərbəst həyat tərzi ilə bağlı *bohem tərzi* ifadəsi yaranmışdır.

*Pasterizə etmək* feili fransız alimi Luis Pasterin qıdada, içkidə, konservləşdirilmiş ərzaqlarda bakteriyaların məhv edilməsi prosesini aşkar etməsi ilə əlaqədər yaranmışdır. Qədim Romada od tanrısi hesab edilən Vulkanusun adından *vulkanlaşdırmaq* (*vulkanizasiya*) sözü yaranmışdır. *Boykot etmək* sözü XIX əsrda yaşamış ingilis əmlakçısı Carlz Boykotun adı ilə bağlıdır. *Google* axtarış sisteminin adı ilə ingilis dilində *to google* “Quqla axtarış etmək” neologizmi əmələ gəlmişdir.

Xüsusi adların ümumi adlara keçmə istiqamətlərini aşağıdakı kimi qruplaşdırmaq olar:

1. Xüsusi şəxs adından yaranan və ümumi şəxs anlayışı ifadə edən sözlər: *qulliver, şarlatan, hannibal* və s.;

2. Xüsusi şəxs adından yaranan və əşya bildirən sözlər: *şampan, gilyotin, eskalator, sendviç, makintosh, kolt* və s.;

3. Xüsusi yer adından (toponim) yaranan və əşya bildirən sözlər: *cini qab* (ilk dəfə Çinə istehsal olunmağa başlayan saxsı məmələtlər aq rəngdə olur, istiliyə davamlılığı və incaliyi ilə seçilir), *cins* (Jeans) İtalyanın Genuya şəhərinin adından götürülmüşdür. Cins parçanın ranglanması üçün lazımlı indigo adlı tünd-göy rəngli maddə burada hazırlanır. *Kəşmir* Hindistanda vilayət adıdır, həmçinin bu ərazidə istehsal olunan zərif, yumşaq, özünəməxsus naxışı olan yun parçanın adını bildirir.

4. Xüsusi şəxs adından yaranan və iş, hadisə, proses bildirən sözlər: *rentgen, vulkanizasiya, boykot* və s.;

5. Xüsusi yer adından yaranan və iş, proses bildirən sözlər: *Yer* (planet adı) – *yerənəmə əmaliyyatı, Alp* dağları (toponim) – *alpinizm* və s.;

6. Xüsusi şəxs adından yaranan və ölçü vahidi bilmər sözlər: *om, nyuton, amper, volt, coul, hers* və s.;

7. Xüsusi yer adından yaranan və şəxs bildirən ümumi sözlər: *sinantrop* (*lat. Sina* “Çin”, *yun. antropos* “insan”) qədim insan tiplərindən birinin adını bildirir.

Söz qruplarının semantik çevirilmə yolu ilə bir-birinə keçməsi prosesiindi daha sürətlə inkişaf etməkdədir. Onimlər asanlıqla dil sərhədlərini aşış öz zahiri formasını və ilkin mənasını saxlayıb deonimə çevirir.

### İstifadə olunmuş ədəbiyyat

1. Babayev A. Azərbaycan dili və nitq mədəniyyəti. Bakı, 2015.
2. Cəfərov S. Azərbaycan dilində söz yaradıcılığı. Bakı, 1960.
3. Müasir Azərbaycan dili. I cild. Bakı, 1978.
4. Xəlilov B. Müasir Azərbaycan dilinin leksikologiyası. Bakı, 2008.

### Internet resursları

6. [dlib.rsl.ru/loader/view/01002735890?get=pdf](http://dlib.rsl.ru/loader/view/01002735890?get=pdf)
7. <https://elibrary.ru/item.asp?id=27595740>
8. <https://ru.wiktionary.org/wiki/деонимизация>

### Mənbə

9. Sabir M.Ə. Hophopnamə. Bakı, 2002.

**Summary**

**Konul Mammadova**

**Deonimization as One of the Means of Vocabulary Enrichment Process**

This article deals with deonimization process, one of the main means of vocabulary enrichment and, the ways of deonimization, the main causes, the factors of this phenomenon, the types of transitions of proper names into nominal ones.

The main emphasis in it is placed on common nouns and proper names as well as on the lexical units formed as a result of the deonimization process.

**Резюме**

**Кенуль Мамедова**

**Деонимизация как один из средств процесса обогащения словарного состава**

Статья посвящена процессу деонимизации – одному из основных средств обогащения словарного состава и рассматривает способы деонимизации, основные причины, факторы, обуславливающие это явление, виды перехода собственных имен в нарицательные.

Особое внимание в ней, наряду с именами нарицательными и именами собственными, уделяется лексическим единицам, образованным вследствие деонимизации.

*Rəyçilər: fil.f.d., dos. Y.Hacıyeva, fil.f.d., dos.F.Əhmədov.*